

Aqil Abbas: "Söymə
nökər dədəmi, söyməyim
bəy dədəni"



Rusiya Liberal Demokrat Partiyasının sədri, Dumannı deputatı Vladimir Jirinovski Azərbaycanın sabiq şəhəri İsfandiyar Vahabzadonun möhkəməyə vərəcisi ilə hədələyib.

O, bu barədə teleaparıcı Solov'yovun YouTube-da canlı efiri zamanı bildirib. Qeyd edək ki, İ.Vahabzadə

Jirinovskini və rus xalqını "donuz" adlandırbı.

Qeyd edək ki, İ.Vahabzadə V.Jirinovskinin Azərbaycanın orası bütövlütiyinə və dövlət müstəqilliyinə qarşı etdiyi tohdid-lərə cavab verərək ona açıqlamaları sort tənqid edib.

Millet vəkili Aqil Abbas məsələ ilə bağlı Bakıvaxt.az-a bildirib ki, Jirinovski Vahabzadonun möhkəməyə vərəcisi "Jirinovskinin özü möhkəməlikdir. Onun başının parası yoxdur. İsfandiyar Vahabzadə nə deyibse haqqdır. Jirinovski bizim millətimizi töhrət edib, Vahabzadə da cavabını verib. Bizdə belə bir məsələ var: "Söymə nökər dədəmi, söyməyim bəy dədəni"".

Macar president Vilayət Quliyevi mükafatlandırdı



Macarstan Prezidenti Yanoş Aderin sərəncamı ilə macar-Azərbaycanlı olağanın inkişafndakı fəaliyyətinə görə keçmiş soñir Vilayət Quliyevi ordenla təltif edib.

Adalet.az xəbər verir ki, azorxanıçı diplomat "Xidmət gəro" ("For Merit") ordeninin Komandor dərəcəsi ilə mükafatlandırılıb. Xatırladaq ki, Vilayət Quliyev 2017-ci ildə ey-

ni ordenin "Officer" dərəcəsinə layiq görürlər. O, ölkəni iki ordenlə tərk edən ilk şəfirdi.

Azərbaycanda 1 769 nəfər koronavirusa yoluxub, 16 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 769 yeni yoluxma faktı qeyd olunub, 648 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabinetin yanında Operativ Qərargahdan verilən məlumatda görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkəde ümumilikdə 361 501 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müyyən edilib, onlardan 337 669 nəfər müalicə olunaraq sağalıb, 5 125 nəfər vəfat edib, aktiv xəsta sayı 18707 nəfərdür.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 945, öten müddət ərzində isə ümumilikdə 4 178 108 test aparılıb.

YOX EY, SİZ NƏ DEYİRSİNİZ DEYİN, BİZİM DEDİYİMİZ DEDİKDİ!



Son günlər gündəmi bir məsələ zəbt edib. Bilən de yazar, bilməyen de yazar. Məsələ nadir?

İranın çiçəyi burnunda prezidenti Azərbaycanın Milli Məclisinin sədri Sahibe xanım Qarafarovın qəbul edərək otaqda Azərbaycan bayrağı olmayıb.

İndi bir şüven qaldırıblar ki, guya Azərbaycanın iran aşaqlayıb. Ziyalılar, milət vəkilləri, protokol qaydalarını bilən diplomatlar nə qədər izah edirlər və foto faktları gətirirler, xeyri yoxdur.

Elə cahil adamlar deyirlər ki, bizim dediyimiz dedikdi, vəssəlam.

İranın kim olduğunu biliyik, çox yaxşı bilirik və 30 ilde Ermənistana nə qədər yardım edib, arxasında dayanıb onu da biliyik. Və bu gün de Ermənistandan yanındadırlar, bunu da biliyik. Amma bu məsələdə haqsızlıq var. Fazıl Mustafa bununla bağlı ciddi bir yazı yazıb, mən de bu məsələyə bağlı yazı yazmadı istəyirdim, amma gördüm Fazıl bay yazıb, dedim elə onu çap edim. Fazıl Mustafanın yazısını saatımızda oxuya bilərsiniz.

www.adalet.az

Bu bir xalq qəzeti



ƏDALƏT

Qurucusu:
Adil Mirbaşayev

Gündəlik hüquq qəzeti

Qəzeti 1990-ci ilin
iyulundan çıxır

Nº 75 (5907) 14 avqust 2021-ci il

Qiyməti 30 qəpik

"Prezidentin emri tam icra edilib"



Bax:şəh-2

Azərbaycanda
əhalinin neçə
faizinə vaksin
vurulub?

Azərbaycanda vaksinasiya ilə bağlı prosesin hansı mərhələdə olduğunu aydınlaşdırılıb.

Milli Məclisin Səhiyyə komitəsinin sədri müvənni Rəşad Mahmudov açıqlamasında bildirilib ki, Dünya Səhiyyə Təşkilatı əhalinin 70-75 faizinin peyvondanlığını tövsiyə edir:

"Ölkəmiz üçün bu 7-7,5 milyon insan deməkdir. Yəni, 3-cü dozani nəzərə almasaq, iki doza üçün 15 milyon vaksin vurulmalıdır. Ölkəmizdə isə hələ ki, 5,5 milyon vaksin vurulub. Bu isə ümumi hədəfin cəmi 30 faizidir."

R.Mahmudov həmçinin yalnız müzəmmətlərə cəmiyyətin çatdırılmasının yoxlanılmazı olduğunu bildirib: "Tibbi təhsili olmayan qeyri-peşə sahiblərinin və tibbi stasiistləri analizləri qıymətləndirmədə çətinlik çəkən tibb işçilərinin nəzarətindən istirdim ki, vurulan vaksin sayıl ilə əlaqələri statistik analizlərdə qeyri-peşəkar yanışlıqlar insanları və cəmiyyətin çatdırılmasına".

FUTBOLSEVƏRLƏRƏ GÖZAYDINLIĞI



Urra! Deyirdilər ki, millimizin bas məşqçisi De Byazi ya Polşa millisinə, ya da Ukrayna millisinə bas məşqçi gedir. AFFA da bu məsələ ilə bağlı açıqlama verir. De Byazi ilə əlaqə saxlayıblar, o da deyib ki, bəs sözdür, mən kişi oğlu kışışam, bağladıq məqaviləyə sadıqəm və Azərbaycan futbolunu məhv etməyə qədər heç hara gedən deyildəm.

SİZ HEÇ BELƏ ANEKDOT EŞİTMƏMİŞDİNİZ

Bir ingilis, bir fransız və bir azərbaycanlı təyyarə qəzası nəticəsində Afrikada düşürlər bir adaməyin qəbiləyə. Qəbiləsindən başqa belə bir şort qoyur: ya pul verəcəksiniz, sizi buraxacaqığ, ya bir kiso soğan yeyəcəksiniz, azadınız, ya da dalınca onluq vuracaq, ondan sonra xoş getdiniz. Ingilis dördən istenilen məbləğdə pul verir və minir bir qayıq çoxib gedir. Fransız deyir ki, dalma o qədər vurublar ki, onluq vuracaq, onda bir qayıq verirler gedir. Azərbaycanlı deyir ki, bir kiso soğan nadir ki, verin yeyim. Gözü yaşara-yasaşa 3-4 kilo soğan yeyir, görür day getmir, deyir:

- Məni şallaqlayın.

Onu soyundurub bağlayırlar ağaca, bağlayırlar şallaqlamağa. Şallığın sayı 30-40 arasında yalnız-yalnızdır.

- Dayanın, deyin görüm nə qədər pul verməliyəm?

İndi Mədəniyyət Nazirliyində tutulan korruptionlərə də yarım məsələ soğan yeyib, sonra şallaqlarıları və sonra da deyirler ki, dayanın, gotirok pulu verək. Belə-bələ işlər.

MELİORASIYA VƏ SU TƏSƏRRÜFATI ACIQ SƏHMDAR CƏMIYYƏTİNİN SƏDRİ CƏNAB ZAUR MİKAYİLOVA

Hörmətli Sədr!

Ölkədə su qılığı olduğunu biliyik, amma day bu dərəcədə də yox. Su bölgüsündən məlumatlarında yol verilən nöqsanlar kənd zəhmətkeşlərinin hövslədən çıxarı, hətta bəzən yolları bağlayırlar, icra həkimiyətlərinə üz tuturlar. Siz yeni sədrsiniz və uğurlar arzuulayın sənə. Ölkədə böyük islahatlar gedir, belə bir islahatın sizin qurundakı keçirilməsi çox vacibdir. Və bəzən idarəə reisləriniz size səhər məlumatları verirler.

Mon Füzuli və Ağcabədinin millət vəkiliyim. Ağcabədi böyük pambıqcılıq rayonudur, amma təəssüf ki, hələ də öz taralarını nəinki normal, heç normaya yaxın da suvarı bilməyiblər. Kəndlilər su deyib lələ döyü. İstdim ki, Ağcabədi pambıqcılarının dördünü sənə qızdırıb. İndi söz sizindən.

Mon Füzuli və Ağcabədinin millət vəkiliyim. Ağcabədi böyük pambıqcılıq rayonudur, amma təəssüf ki, hələ də öz taralarını nəinki normal, heç normaya yaxın da suvarı bilməyiblər. Kəndlilər su deyib lələ döyü. İstdim ki, Ağcabədi pambıqcılarının dördünü sənə qızdırıb. İndi söz sizindən.

Mon Füzuli və Ağcabədinin millət vəkiliyim. Ağcabədi böyük pambıqcılıq rayonudur, amma təəssüf ki, hələ də öz taralarını nəinki normal, heç normaya yaxın da suvarı bilməyiblər. Kəndlilər su deyib lələ döyü. İstdim ki, Ağcabədi pambıqcılarının dördünü sənə qızdırıb. İndi söz sizindən.

Mon Füzuli və Ağcabədinin millət vəkiliyim. Ağcabədi böyük pambıqcılıq rayonudur, amma təəssüf ki, hələ də öz taralarını nəinki normal, heç normaya yaxın da suvarı bilməyiblər. Kəndlilər su deyib lələ döyü. İstdim ki, Ağcabədi pambıqcılarının dördünü sənə qızdırıb. İndi söz sizindən.

Mon Füzuli və Ağcabədinin millət vəkiliyim. Ağcabədi böyük pambıqcılıq rayonudur, amma təəssüf ki, hələ də öz taralarını nəinki normal, heç normaya yaxın da suvarı bilməyiblər. Kəndlilər su deyib lələ döyü. İstdim ki, Ağcabədi pambıqcılarının dördünü sənə qızdırıb. İndi söz sizindən.

Mon Füzuli və Ağcabədinin millət vəkiliyim. Ağcabədi böyük pambıqcılıq rayonudur, amma təəssüf ki, hələ də öz taralarını nəinki normal, heç normaya yaxın da suvarı bilməyiblər. Kəndlilər su deyib lələ döyü. İstdim ki, Ağcabədi pambıqcılarının dördünü sənə qızdırıb. İndi söz sizindən.

Mon Füzuli və Ağcabədinin millət vəkiliyim. Ağcabədi böyük pambıqcılıq rayonudur, amma təəssüf ki, hələ də öz taralarını nəinki normal, heç normaya yaxın da suvarı bilməyiblər. Kəndlilər su deyib lələ döyü. İstdim ki, Ağcabədi pambıqcılarının dördünü sənə qızdırıb. İndi söz sizindən.

Mon Füzuli və Ağcabədinin millət vəkiliyim. Ağcabədi böyük pambıqcılıq rayonudur, amma təəssüf ki, hələ də öz taralarını nəinki normal, heç normaya yaxın da suvarı bilməyiblər. Kəndlilər su deyib lələ döyü. İstdim ki, Ağcabədi pambıqcılarının dördünü sənə qızdırıb. İndi söz sizindən.

Mon Füzuli və Ağcabədinin millət vəkiliyim. Ağcabədi böyük pambıqcılıq rayonudur, amma təəssüf ki, hələ də öz taralarını nəinki normal, heç normaya yaxın da suvarı bilməyiblər. Kəndlilər su deyib lələ döyü. İstdim ki, Ağcabədi pambıqcılarının dördünü sənə qızdırıb. İndi söz sizindən.

Mon Füzuli və Ağcabədinin millət vəkiliyim. Ağcabədi böyük pambıqcılıq rayonudur, amma təəssüf ki, hələ də öz taralarını nəinki normal, heç normaya yaxın da suvarı bilməyiblər. Kəndlilər su deyib lələ döyü. İstdim ki, Ağcabədi pambıqcılarının dördünü sənə qızdırıb. İndi söz sizindən.

Mon Füzuli və Ağcabədinin millət vəkiliyim. Ağcabədi böyük pambıqcılıq rayonudur, amma təəssüf ki, hələ də öz taralarını nəinki normal, heç normaya yaxın da suvarı bilməyiblər. Kəndlilər su deyib lələ döyü. İstdim ki, Ağcabədi pambıqcılarının dördünü sənə qızdırıb. İndi söz sizindən.

Mon Füzuli və Ağcabədinin millət vəkiliyim. Ağcabədi böyük pambıqcılıq rayonudur, amma təəssüf ki, hələ də öz taralarını nəinki normal, heç normaya yaxın da suvarı bilməyiblər. Kəndlilər su deyib lələ döyü. İstdim ki, Ağcabədi pambıqcılarının dördünü sənə qızdırıb. İndi söz sizindən.

Mon Füzuli və Ağcabədinin millət vəkiliyim. Ağcabədi böyük pambıqcılıq rayonudur, amma təəssüf ki, hələ də öz taralarını nəinki normal, heç normaya yaxın da suvarı bilməyiblər. Kəndlilər su deyib lələ döyü. İstdim ki, Ağcabədi pambıqcılarının dördünü sənə qızdırıb. İndi söz sizindən.

Mon Füzuli və Ağcabədinin millət vəkiliyim. Ağcabədi böyük pambıqcılıq rayonudur, amma təəssüf ki, hələ də öz taralarını nəinki normal, heç normaya yaxın da suvarı bilməyiblər. Kəndlilər su deyib lələ döyü. İstdim ki, Ağcabədi pambıqcılarının dördünü sənə qızdırıb. İndi söz sizindən.

Mon Füzuli və Ağcabədinin millət vəkiliyim. Ağcabədi böyük pambıqcılıq rayonudur, amma təəssüf ki, hələ də öz taralarını nəinki normal, heç normaya yaxın da suvarı bilməyiblər. Kəndlilər su deyib lələ döyü. İstdim ki, Ağcabədi pambıqcılarının dördünü sənə qızdırıb. İndi söz sizindən.

Mon Füzuli və Ağcabədinin millət vəkiliyim. Ağcabədi böyük pambıqcılıq rayonudur, amma təəssüf ki, hələ də öz taralarını nəinki normal, heç normaya yaxın da suvarı bilməyiblər. Kəndlilər su deyib lələ döyü. İstdim ki, Ağcabədi pambıqcılarının dördünü sənə qızdırıb. İndi söz sizindən.

Mon Füzuli və Ağcabədinin millət vəkiliyim. Ağcabədi böyük pambıqcılıq rayonudur, amma təəssüf ki, hələ də öz taralarını nəinki normal, heç normaya yaxın da suvarı bilməyiblər. Kəndlilər su deyib lələ döyü. İstdim ki, Ağcabədi pambıqcılarının dördünü sənə qızdırıb. İndi söz sizindən.

Mon Füzuli və Ağcabədinin millət vəkiliyim. Ağcabədi böyük pambıqcılıq rayonudur, amma təəssüf ki, hələ də öz taralarını nəinki normal, heç normaya yaxın da suvarı bilməyiblər. K



Faiq QISMETOGLU

Gözdən pərdə asmayın

...Ötən ilə müqayisədə bu il ölkəmizdə və eləcə də Bakı şəhərində kənd təsərrüfatı məhsullarının qiyməti çox bahadır. Onun da obyektiv və subjektiv səbəbləri var. Obyektiv səbəbləri başa düşmək olar. Bax, bu subjektiv səbəblərdən bir şey anlaşılmır. Sanki kimlərə hər şeyə qəsdən dünür vurub və o döyüni də heç kim ağa bilmir. Bu dünür bilirsiz nadir? Bu dünür ordu ki, kənd təsərrüfatı məhsulunu ekib-becərən kəndli qəpik-qurş qazanır, amma onu albı Bakıya gətirən bir dəstə insan qaz vurub qazan doldurur.

Zarafat deyil ey, ilbucu bə kendli yağışın, qarın, gümən altında torpağı şumları, toxum sepiş, onu becərir və ürəyində nə boyda arzu ilə gözləyir ki, əkdiyi bostan-tərəvəz məhsulları, mer-meyvə yetişəcək, o da balalarına bir gün ağlayacaq; ev tükək, maşın alacaq!

Düzdü, ev deyil, maşın da alır. Amma torpağı şumlayıb o məhsulu əkan kendi yox, həmin məhsul çox ucuz qiymətə tarladan alan alverçlər hər şeyə nail olurlar. Yəni, na yoğururlar, na yapırlar, hazırca kökə tapırlar. Heç yaxşı kəndli də əkdiyi məhsulun maya dəyərinə çıxara bilmir.

Son bir-iki ilde kənd təsərrüfatı nazirliyi fermərlərə, kəndlilərə məhsul oğulub, ekib-becərək üçün subsidiyalar, güzəştli yanacaqlar verir. Alın tari ilə işleyən kəndli yene öz istədiyi qazancı əldə edə bilmir. Kənd Təsərrüfatı Nazirliyi "Kənddən şəhərə" adı altında bir layihə hayata keçirir. Bayram günlərində, eləcə şənbəbazar günləri paytaxtımızın bir neçə yerində kənd təsərrüfatı yarmarkaları təşkil edir. Burda mer-meyvənin tutmuş bala, yağı, pendirə qeder hər şey satılır. Amma nəsən? Heç bazzardakıdan fərqlənmir. Hətta 8-ci km bazارında kənd təsərrüfatı məhsulları daha ucuz qiymətə satışa çıxırlar. İnanırsınız, həmin günlər, həm o yarmarkalarla baş çəkin, həm də 8-ci km bazarına. Görün, hansında ucuzludur.

Camaat yarmarkadakı bahalığı görənde deyir ki, burda məhsul satanların çoxu bazarlarda alver edən adamlardır. Heç kimə sərr deyil ki, insanlar hər şeyi yaxşı bilir və hər gün göründürən adamı yarmarkada görəndə təcəllüblərin. Camaat onu da deyir ki, o yarmarkaya rəhbərlik edəndə özlərinin yaxın adamlarını, ya da kimlər isə "şirinlik" verir, onları orda yələşdirir.

Əlbəttə, camaatın dediyində bir həqiqət də var. Əger asl kənd adamı özü gəlib məhsulunu o yarmarkada satsa, çox ucuzlular. O gün televizorda çıxış edən bir fermər deydi ki, men bir hektar sahada pomidor ekmişəm. O bir hektardan 300 ton məhsul götürmüşəm. Pomidorun kilogramını sahədə 15-20 qəpik, xiyarını 20 qəpik, soğanını 15 qəpik, qarpızını 15 qəpik, karifunku 25 qəpikdir. Amma görün bazarlarda və yarmarkalarda qiymətlər necə bahadır.

Builkı qədər ölkəmizdə bol məhsul olmayıb. Qarpız və pomidor isə həddindən artıq çoxdur. Amma qiymətlər ötən ilə müqayisədə qat-qat bahadır. Ötən il bu vaxtı pomidorun kilogramı 30-40 qəpik arasında idi. Özde bərəndə qədər yox idi. Bu il isə 60-70 qəpikdən və bir az da artıq baha qiymətə satırlar. İndi siz deyin, Kənd Təsərrüfatı Nazirliyi yarmarkaları yaratmaqla ucuzlular yaradır, yoxsa bahalı?! Camaat isə buna birmənəli yanaşmır və Kənd Təsərrüfatı Nazirliyi təşkil etdiyi yarmarkalara deyil, elə 8-ci km bazarına üz tutur. Həmin bazarda 3 kilogram pomidor 1 manatı verirlər. Əlbəttə, yarmarka ilə müqayisədə bu çox sərfelidir.

Təessüflər olsun ki, Kənd Təsərrüfatı Nazirliyi böyük İslahatlardan danişsa da, biz onu gündəlik hayatımızda görmürük. Yəni onların dediyi söz olaraq qədir. Tacribəli, savadlı, 40 ilin mütəxəssisi olan İslahat adlı təqaüd yaşı çatdırına gərə işdan çıxarırlar. Onların yerinə isə tacribəsi və bir o qədər də istədiyi olmayan adamlar getirilir. Məsələ kadr deyinəsində deyil, məsələ bu kadr dəyişikliyinən sonra keyfiyyət və kəmiyyət dəyişikliyindən getməlidir. Bütün isə bu keyfiyyət və kəmiyyət dəyişikliyini həle ki görmürük.

Görünən odur ki, tacribəli mütəxəssisləri yeni təyin olunanlar əvəz eləyə bilir. Danışanda çox gözəl danişmalar, işə geləndə isə köhnəni bayənlərlər, heç bir yeniliyi də imza atmağı bacarmırlar. Və natiqədə belə bir narazılıq yaranır. Yəni, yarmarkalarda əsl zəhmət adamları deyil, kimlərinə havadərlik elədiyi işbازlar fəaliyyət göstərir. Ona görə də nazirliyin təşkil etdiyi yarmarkalarda vəziyyət əvvəller olduğu kimi qalır və ucuzlular yaranır. Ucuzlular qədər vətənənən qədər təkəlüb qalan adamlar onu özləri gətirib satacaqlar.

Cənablar, bu camaatçı raylı qulağının dibinə yemir, hamının ağızı var, gözü var və quləsi var. Gök görür, quləsi isə esidir. İnsanları isə deyilənlər yox, gördükənlərinə inanırlar. Görürən ki, deyilənlər başqadır, həqiqət isə bir başqadır. Yəni, heç kim aldاناq istəmir. Aldatmaq istəyinə isə həle ki, öz uyollarını oynayır, qoy oynasınlar, görək axırı nə olur?

Gərək gedib Ağdamimin o gününü görməyəydim

Dövlət Turizm Agentliyinin bu il Ağdam turistləri təşkil edəcəyi barədə yayılan xəbərdən doğan suallarla bağlı dünündən xeyli yerlər mənənənən vurub. Bildirmək istəyirəm ki, agentliyin rəsmi sahifəsində bu baradə heç bir məlumat yerləşdirilməyib.

Amma agentliyin ümumi şəbosundan bildirdilər ki, belə bir fikir var. Və onun hansı şərtlərlə hayata keçiriləcəyi müzakirə edilir. Turun payız faslından hayata keçiriləcəyi nəzərdə tutulur. Tur kommersiya



karakteri daşılmayacaq. Çalışılaqça ki, nəzardə tutulan yol xərci möhz möcburi kökünlərin maddi vəziyyətinə uyğun seçilsin ki, istəyin hər kəs turlarda iştirak edə biləsin. İnsanlar tur çərçivəsində erməni vandalları tərəfindən dağıdılmış Ağdamın abidələrini ziyarət etmək imkanı elədə edəcəklər. Yəni ki, "sxala burda mon bir həyatımıza düşüm" və ya "o bir küçədən sər" kimi istoklər qeyd olunmayaq. Turda iştirak edib amma küçənizden belə keçməyo bilərsiniz.

Nicat Novruzoglu

İsti yay günündə samovar çayı

...Yəqin hamımız samovar çayını içmisiniz. Yəni, odunla qaynadılan samovar çayından demlənen çayın dadi özge cür olur. Daha doğrusu, belə çaydan adam nə qədər içsə, yəne doymur. Bilirsiz neysə görət? Çünkü dədə-babadan her şeyi yəlli yolla hazırlananda dəhə ləzzətlə və dədə dadlı olur. Əlbəttə, iştənilən yerde 5-10 manatından keçib, samovar çayı içə bilərsən. Və xüsusən də bütün istirahət məkanlarında bəhə da olsa, samovar çayı olur. Bu başqa bir səhəbtin mövzusudur.

Samovardan səhəbt salmağım təsadüfi deyil. Çünkü bəzim yaşadığımız Yeni Güneşli yaşayış sahəsinin "D" massivində 35 il bundan əvvəl qonşuların alın türə ve böyük zəhməti hesabına düzəl-

bundan qabaq müxtəlif ağaclar, güllər, çiçəklər ekiblər. Yayın istisnəsində, qışın soyuğunda bu ağacların üstündə övdələr kimi əsiblər. Yəni bir gün de olsun qomyayıblar ki, o ağaclar isti yay günlərində susuz qalsın. Əksinə, isti havalarda gün ərzində seher və axşam saatlarında orda bitən 100-lə ağacları sulayıblar. Yaxınlıqdakı ağaclar sahibsizlərdən qurulsalar da, amma bu ağaclar becəriliyinə və su verildiyinə görə, iləbil böyübü və qol-budaq atıb.

İndi icra hakimiyyətinin və bina sakinlərinin təşəbbüs ilə bu məkəndə müasir layihəye uyğun park salınır. Artıq hemin parkda da plitələr yera düzülüb, biiş-səhəman yaradılıb. Eyni zamanda bələdiyyənin və Menzil

rində havalar həddindən artıq isti keçir və bu isti günlərdə her bir ağaçsu verilməsə, o ağacların eksəriyyəti quruya bilər. Bu bağda ömrümüz-günümüz xərclemiş, her bir ağaçca öz balası kimi yanaşan Usta Tahir, Zaur, yeni qonşularдан olan Ceyhun, Rövşən Məmmədov, Usta Tahirin qohumu Zair bu ağaclar heç vaxt tek bulaxırımlar. Səher və axşam saatlarında qonşuların gücü ilə bu ağaclar suvarılır. Ağaclarla su veriləndən sonra yarpaqlar yeniden yaşıllaşır.

Boynubük qızılıqlı kolları yeniden bardaqlanır. Sanki onlara yeni nefes, yeni bir güc gelir. Axi ağaclar da canlıdır. Ağacların arasından axtan bir pişik Usta Tahirin diqqətini celb edir.

- Ay Rövşən, bir qab tap, içine su tök, qoy pişiyin qabığına. Yaziçı, ciyəri sususundan yanır...

Rövşən iki daşın arasında bir qab tapir və qabı ilə doldurur. Getirip pişiyin qabığına qoyur. Pişik də o kür var işi, rahatlanır və uzambı kölgəlikdə yatar...

Qonşumuz Zaur dildilər:

- Heç insafdan deyil. Hamımız lap elden düşmüş. Bir tərəfdən isti bizi karxırıdır, bir tərəfdən de ağacların hamisi çətinlik də olsa salamış. İsteyirəm size bir sahəvar!

Zaur bu sözləri Usta Tahirin ürəyinə yağı kimi yayılır:

- Ay Zaur, samovar çayı qaynatısan, lap elə olar! Rövşən de gedib evlərindən bir-iki stekən getirir.

Bu sözləri deyən kimi Zaur samovara da salır, Rövşən isə yaşadıqları birinci mərtəbədən dördəbəstək stekən getirir. Artıq samovardakı çay yavaş-yavaş qaynar. Zaur yenidən səslenir:



tdikləri yerde indi park salınır. O qonşular ki, həmin yerde qayaları, daşları çıxaraq yük maşının daşıtdırıblar və onun yerinə Quba-Sabranın 100 maşından çox torpaq getirib tökdürüb və həmin torpağın üstündə düz 35 il

Kommunal Təsərrüfatı Birliyinin təşəkküfləri hər gün orda abadılış işi görürler. Amma en böyük sahabə vəsi binanın öz sakinləri yerinə yetirir.

Heç kima sərr deyil ki, son günlər respublikamızda və Bakı şəhərindən

zəfərənən qonşuların qaynaması və çaynikin içinde olan köklilikotudur.

Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli dir.

...Birinci çaynikin çox ləzzətli

